



## [Sabir "by", yrnmk gec deyil! rdoandan v Aytullah Xamenei aadan yrin](#)

.Rstmxanl is tkmni siyasti olduu n ara bir ssi glsin dey DAK-da ran leyhin faliyyt gstrir

Arannews: Kd bir qadn yannda iki- uaqla yol gedirdi. Glib yanmzdan tnd aralarnda rus dilind dandqlar mlim oldu. Bir ne nfr bu vziyyet z arasnda etiraz ets d qadna bu bard ns demdir. Narazlq bundan tr idi ki, n n bu qadn v uaqlar rusca danrlar. Bs z dilimiz nec ?olsun

Dorudan da bs z dilimiz nec olsun? Biz a he zaman z dilimiz, dilimiz, eirim, airimiz qiymt vermmiik. Ibtt demk olar ki, daha ox Allahn verdiyi nemtlr nakrlk edn bir zmr kimi tannmq. Msln, ninki tkc airimiz, dilimiz he torpamza da sahib xmamq. Dilimizi irid rus, ingilis dillri zbt edibs, lk hduqlarndan knarda da torpaqlarmz ermni ial edib. He .birinin qdrini bilmciik

Bu yaxnlarda sln trk olan Aytullah Xamenei hid aillri il grd balaca bir uaqla shbtir. Uaq ona kdiyi rsmi tqdim edir. Xamenei aa uaqla farsca danmasna baxmayaraq ondan trkc "sn trksn ya farssan" soruur. Bildirirlr ki, trk ailsind doulub, trkc baa dr, amma dana bilmir. Daha sonra Ali Mqaml Rhbr uan byklrin mslht grr ki, uaa evd trk dilini yrtsinlr. Onsuz da kd, mktbd farsca danb fars dilini yrnick. Amma sonda cnab Xamenei ox mhm bir nqty iar edir. Demk olar ki, bu hmin nqtdir ki, onu adamlar var ki, illrl llib-vuruub Sabir Rstmxanl kimi adamlara baa sala bilmyiblr. Ibtt, bu nqty iar edn Aytullah Xameneidirs o bir cml il bel olsa bizim illrl baa sala bilmdiyimiz adam baa sala bilir. O uan yerin Sabir Rstmxanl .da ola bilrdi. Amma heyif ki, Sabir "by" Xamenei aa kimi gvhrin qdrini bilmir

Tbii ki, Sabir "by" Azrbaycanda ninki trk dilini ifrat kild tbli edir v farslar grn gz yoxdur, stlik Xamenei aaya olan dmniliyini d aqca biruz verir. Lakin iki mslni qeyd etmk lazmdr. Birincisi bundan ibartdir ki, Sabir Rstmxanl mhv mhkum olmu siyastidir. Bu cr siyastilr Azrbaycanda da hesabyladr. Yni da atsan bel adamlara dyir. Sabir "by" kimilr xalqn Milli Azadlq Hrkatndak liderlrin biri olmaq rfini sirk, zoopark adlandrlan Parlamentd yer almaq qarlna susmaa dyin adamlardandr. Ikdki haqsbla cnqrn xartmaa crtii atmad halda randak trklrin haqlarnn tapdanmasndan danr. stlik, deyir bizim dilimiz indi Trkiyd danan insanlarn dili kimi olmaldr. Hyat yolda da saytda trk dilind el mqallr yazr ki, mllifini .tanmayan el bilr ki, Trkiyd yaayan trk dilli mlliflrdndir

Rstmxanl is tkmni siyasti olduu n ara bir ssi glsin dey DAK-da (gya dnya azrbaycanllar .konqresi) ran leyhin faliyyt gstrir. Bu da srail, AB sfirliklrin lzzt edir kinci msl bundan ibartdir ki, Rstmxanl zn n qdr oda-kz vursa da prezident ola bilmz. rdoan is prezidentdir. Rstmxanl grk rdoana baxb ibrt alsn. Niy? Ona gr ki, rdoan da vaxt var idi, Seyid li Xameneinin haqqnda trklr demikn irli-geri qonuurdu. Htta, randa Xamenei aa il grb qaydandan sonra yksk krslrd aann qeybtini edirdi. Suriya hadislrindn sonra ranla tmiz ksd. Amma sonra n oldu? Krdstan mslsi ortaya xan kimi "quyruu qap arasnda qalan" rdoan "quzu balasna" dnb Rhbrin ayana gldi. Bu siyasi jestin mnas budur ki, n olub .indiydk qlt elmim, mslman rqinin aas snsna aa, lmm, yerdn gtr mni

Sabir "by", sn prezident olsaydn ninki lknin xarici, el daxili siyastini d z partian kimi idar edckdin. Bundan tr d "quyruun qap arasnda qalanda" Aytullah Xameneinin ayana glckdin.

.Bxtin gtirib ki, liderliyinin "fatihs" oxdan oxunub. Yoxsa yyr-yyr qaardn rana

Sabir "by", gec deyil, rdoana baxb peman olma yrn. Dinimiz pemanl, tvbni zruri bildiyi n ali

.rtbli din xadimi olan Seyid li Xamenei snin pemanln qbul edr  
Amma onu da deyim ki, Sabir Rstmxanl v onun zehnind olan insanlarn Aytullah  
Xameneidn yrnmli olduqlar n byk drsi bir az vvl qeyd etdiyimiz kimi Aytullah Xamenei trk  
uaqla shbt edrkn bir cml il ifad edib. xn sonunda Aytullah Xamenei deyib ki, uaq fars v trk

.dili yrns iki dild danan uaq olacaq. Allah mrnz uzun elsin cnab rhbr, n gzl ifad elmisiniz  
Demk he kim z diliyl fxr etmsin. Btn dillri Allah yaradb. nsan diliyl deyil, iman il  
.baqasndan stn ola bilr

Sabir "by", baa ddn ki, Aytullah Xamenei n demk istyib? Demk istyib ki, dill fxr etmzlr, dili  
ona gr yrnr lr ki, iki, , drd v daha artq dillrd danmaq mmkn olsun. Bizd d bu bard misal var.  
Deyir insan ne dil yrns o qdr xsiyyti olar. Bir ne dil bilmk is hmin dillrd yaayan xalqlarn  
mdniyytini, elmini, kitabn, tarixini, aliminin kitabn oxumaa imkan verir. Baxn grn dnyann  
ne lksindn rana thsil almaa gednlr var. Fars dili btn dnyaya yaylb. Siz bu mddtd neyly  
bilmisiniz